

Audit xidməti və onun təşkili fənnindən dövlət imtahanı sualları
(qrup 30,30A)

- 1.Audit və onun mahiyyəti.
- 2.Auditin növləri.
- 3.Auditin təşəkkül və inkişaf tarixi.
- 4.Audit və mühasibat uçotu arasında fərq
- 5.Auditə dair qanunvericilik aktları
- 6.Audit standartlarının məqsədi və əsas prinsipləri
- 7.Beynəlxalq audit standartları
- 8.Azərbaycanın milli audit standartları
- 9.Firmadaxili audit standartları
- 10.Auditor xidməti göstərilməsinə dair müqavilə işinin mahiyyəti
- 11.Audit məktub öhdəlikləri və müqavilə
- 12.Auditin planlaşdırılması və onun prinsipləri
- 13.İlkin tapşırıq üzrə fəaliyyət
- 14.Planlaşdırma üzrə fəaliyyət
- 15.İlkin audit tapşırıqlarında əlavə mülahizələr.
- 16.Auditdə əhəmiyyətlik
- 17.Analitik prosedurlar
- 18.Audit sübutu
- 19.Audit sənədləşdirilməsinin xüsusiyyəti, forması
- 20.Son audit sənədlərinin toplanması
- 21.Ümumi təyinatlı maliyyə hesabatlarının tam dəst üzrə müstəqil auditorun hesabatı
- 22.Təsərrüfat subyektinin hüquqi statusunun auditı
- 23.Nizamnamə kapitalının formalaşmasının auditı.
- 24.Təsis sənədlərinin və təsisçilərlə hesablaşmaların auditı
- 25.Maliyyə hesabatlarının auditinin məqsədi
- 26.Maliyyə hesabatlarının auditinin aparılması
- 27.Audit riski və əhəmiyyətlik
- 28.Maliyyə nəticələrinin uçotunun və onlardan istifadənin auditı
- 29.Mənfəət və zərər hesabının tərtib edilməsinin düzgünlüyünün yoxlanması
- 30.Mənfəətdən istifadə edilməsinin düzgünlüyünün yoxlanması
- 31.Əsas vəsaitlərin uçotunun auditı
- 32.Qeyri maddi aktivlərin uçotunun auditı
- 33.İstehsal ehtiyatlarının uçotunun auditı
- 34.Məhsulun (işin ,xidmətin) maya dəyərində aid edilən məsrəflərin uçotunun auditı
- 35.Məhsulun (işin,xidmətin) maya dəyərinin kalkulyasiyasının auditı
- 36.Hazır məhsulun buraxılışının uçotunun auditı
- 37.Hazır məhsulun göndərilməsinin və satışının auditı
- 38.Kassa əməliyyatlarının uçotunun auditı

- 39.Hesablaşma hesabı üzrə əməliyyatların auditi
- 40.Valyuta hesabı üzrə əməliyyatların auditi
- 41.Müəssisənin banklarda olan hesablar üzrə əməliyyatlarının auditi
- 42.Fiziki və hüquqi şəxslərin bank hesabları üzrə əməliyyatların auditi
- 43.Pul sənədlərinin uçotunun auditi
- 44.Yolda olan vəsaitlərin uçotunun auditi
- 45.Qısamüddətli maliyyə qoyuluşlarının auditi
- 46.Auditin mahiyyəti,əhəmiyyəti və ümumi vəzifələri
- 47.Auditin yaranması və təşəkkülü
- 48.Auditor fəaliyyətinin tənzimlənməsi
- 49.Auditorun və onun sifarişçisinin məsuliyyəti
- 50.Audit standartları
- 51.Müqavilə işi
- 52.Maliyyə hesabatlarının auditinin planlaşdırılması
- 53.Auditdə tədqiqatlar
- 54.Auditin sənədləri
- 55.Auditin nəticələri və hesabat
- 56.Təsis sənədlərinin auditi
- 57.Təsərrüfat subyektinin maliyyə hesabatlarının auditi
- 58.Müəssisənin təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin uçotu və audit
- 59.Əsas vəsaitlərin,qeyri maddi aktivlərin və istehsal ehtiyatlarının uçotunun auditi
- 60.İstehsala,hazır məhsula və onun satışına çəkilən məsrəflərin uçotunun auditi
- 61.Pul vəsaitlərinin və pul sənədlərinin auditi
- 62.Audit və təftiş
- 63.Auditorun tipləri
- 64.Azərbaycanda auditin yaranması
- 65.Auditdə sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları
- 66.Auditorun peşə etikas normaları
- 67.Auditin keyfiyyətinə nəzarət
- 68.Auditor fəaliyyətinin dövlət tənzimlənməsi
- 69.Auditorun məsuliyyəti
- 70.Auditorun və onun sifarişçisinin məsuliyyətinin şərtləri
- 71.Auditorun üçüncü şəxslər qarşısında məsuliyyəti
- 72.Müəssisə və onun mühitinin öyrənilməsi,əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi
- 73.Qiymətləndirilmiş risklər üzrə auditor tərəfindən tətbiq edilən prosedurlar
- 74.Audit seçməsi və digər test vasitələri.
- 75.Audit sübutu-xüsusi məsələlər üzrə əlavə mülahizələr
- 76.Müstəqil auditor hesabatında dəyişikliklər
- 77.Xüsusi təyinatlı audit tapşırıqları üzrə müstəqil auditorun hesabatı
- 78.Auditlə bağlı məsələlərin idarəetmə səlahiyyətinə malik olan şəxslərə bildirilməsi

- 79.Məlumatların kompyuterlə işlənməsi və audit
- 80.Məlumatların işlənməsinin kompyuterləşməsinə keçiddə mühasibat uçotu və audit
- 81.Uçot və auditdə təşkilati dəyişikliklər
- 82.Uçot və audit informasiyalarının əyaniliyində dəyişikliklər
- 83.Kompyuterin hesabat məlumatlarında auditorun nəzərə alacağı mümkün səhvlər
- 84.Maliyyə hesabatlarının məqsədi və təyinatı
- 85.Maliyyə hesabatının çərçivəsinin məqbulluğunun müəyyən edilməsi
- 86.Maliyyənin meydana gəlməsi,inkışafı ,zəruriliyi
- 87.Biznes maliyyəsi
- 88.Malsatan və podratçılarla hesablaşmaların auditi
- 89.Alıcı və sifarişçilərlə hesablaşmaların auditi
- 90.Büdcə və büdcədən kənar fondlarla hesablaşmaların auditi
- 91.Sosial sığorta və təminatlar üzrə hesablaşmaların auditi
- 92.Əmək qanunvericiliyinə əməl edilməsinin və əməkhaqqının yoxlanılması
- 93.Təhtə hesab şəxslərlə hesablaşmaların audit
- 94.Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmaların auditi
- 95.Müxtəlif debitor və kreditorlarla hesablaşmaların auditi
- 96.Uzunmüddətli investisiyaların auditi
- 97.Kapitalın və ehtiyatların uçotunun auditi
- 98.Borc vəsaitlərinin uçotu və audit
- 99.Məqsədli maliyyələşmələr
- 100.Bazar iqtisadiyyatının ayrı-ayrı struktur və sahələrinin auditi.

Tərtib edən müəllim

Vəzirova Çimnaz